

GÜNAŞI İÇANLARİN DAĞLarda DUMANı


... Üzerine Gunes şuları düşen qara qum şərişi işq saçırı, töbütin bütün rəng və parılıları gözümüzdaydı, qəlbime oturan xoşbəxtliyin nuri – təcallası dünyanın keyfini monə yaşıadırdı. Qum dənələri gözlərimi və xəyalımı qarışdırır, su adına məni aldadıb özünə yaxınlaşdırırdı. Gözlə qəlbin rabitosı imtahan olunurdu. İlğım – effekt özünü su faktoru kimi təqdim edirdi, amma o, ömrə yol nişanğıhi oldu. Daşdan, qumdan, torpaqdan süzülüb kasalara dolan, ana əli ilə arxamızca sepiplen Vətən suyu bizi ömürlük yurdumuza, yuvamıza bağladı...

Yol ayrıcları yeni dünyalara açılır; Bakıya, Moskvaya, İstanbul... istiqamət götürürdü. Qum zərrəciklərindən başlanan həyatımız bir dünya olurdu, dünə zərrə möhtaci imiş...

Şahsevənlərdən olan Xanverdi babam atamın adını Ərdəbil xanlığının əsasını qoyan Bədir xanın şərəfinə Bəbir

adlandırmışdı. Əslində bu adın mənşəyi Böyük Moğol imperiasının yaradıcısı və ilk hökməndə "Baburnamə" müəllifi Qazi Zahirəddin Məhəmməd Baburun şöhrətinə bağlıdır. Xanlara layiq bu adın sahibi olan atam Xan olmadı, xalqının əsgəri oldu və biz də çoxlarından seçilən forqlı bir ailə olduq, dövlətimiz və ətrafımız bizi "Əsgər ailəsi" kimi tanımağa başladı. Dədə mühərribe görmüşdü, "mühərribe qazisi", "mühərribe adamı" kimi titulları vardı.

Dədə rəhmətə gedəndən sonra and yerimiz Yedulla qardaşımız oldu. Teləbə qardaşının bütün ətrafımızdakılardan forqlı ağayanaqlığı, alicenəblığı, aristokrat yaşayış və düşüncə terzi bize yeni üstünlükler qazandırırdı. Qardaşımızdan savayı bir kimsədə görmediyim aristokrat həyatın attributlarında sayılan bir neçə nesnələr içinde bir iri portfeli da vardi ki, onunla kitablar daşınardı. Kitab üzünə baxmaq



DAĞLarda DUMAN QALDI

Əli Rza Xələsfli

həvasım məndə xəlvəti portfeli açıb içindəki kitabları vərəqləmək isteyi oymışdım. Çoxlu kitablar vərəqləmişəm, indi adları belə yadımda deyil. Görkəmlı elm xadimlərimizdən olan Həmid Arasının "Azərbaycan ədəbiyyatı tarixi", "Böyük Azərbaycan şairi Füzuli" və çox böyük pedaqoq, yazıçı və misilsiz bir ədəbiyyatşunas alım olan Mir Cəlalın "Füzuli sonotkarlığı" kitablarını imkan tapan kimi tekrar – tekrar götürüb oxumağa çalışardım. Bu kitablar məni vəleh etmişdi, portfelden el çıkmirdim.

... Evinizdə on adı möşət qayğıları çətinliklərinən tutmuş en ali ruhi istək arzularına qədər hər şey vardi, birini mən yaradardım, birini portfelin sahibi qardaşım Yedulla müəllim. Mən hamını bezdirib qan qaraldanda qardaşım dahi Nizamidən Fərhədi yada salıb söyleyirdi:

Davamı 7-ci səhifədə

Əvvəli 6-cı səhifədə

Poladdan dağ olsa yeno də inan,
Onu parça - parça dağıdır insan!
Qardaşımın 19 ya 20 yaşı olardı,
onun dahi Füzuli yaradıcılığına bir aşiq,
vurğun, məftun münasibəti isə o
dövrün ədəbi mühüti səviyyəsində idi.
Özündən sonrakı bütün dövrlər üçün və
bu gün də daxil olmaqla Füzuli
sənətkarlığı "kitabi - ömrümüzə
dibaçəsi zövqdən bağlanan" bir ədəbi
məktəb olaraq qalır.

...İndi filologiya elmləri doktoru,
professor, görkəmli elm xadimi olan,
Allahdan sonra adını dilimdə daim dua
kimi gəzdirdiyim qardaşım Yədulla
Bəbir oğlu Ağazadə böyük
ədəbiyyatşunas, fədakar ictimai xadim,
ən üstün, ən səmimi insanlıq
keyfiyyətləri ilə bir yerdə, görkəmli
söz adamı, görkəmli şair Əli Rza

xüsusunda müstəsna xidmətləri vardır.
Tarixən sözə dəyər verən arıfları
şairlər özləri yüksək tutaraq
dəyərləndirmiş, öz şöhrət paylarına
onları da şərīk qoşmuşlar. Dahi Nizami
yaradıcılığında şairə, şeirə, söz
xiridarlarına verilən yüzlərlə belə
misralar mövcuddur.

Əli Rza Xələfli bütün yaradıcılığı
boyu və eyni zamanda bütün sahə
əməlləri ilə Azərbaycanın görkəmli
şairi, ədəbi, dövlət və insanlıq titullar
sahibi olaraq bizi sahib olduğumuz
dəyərləri qorumağa çağırış haqqını hər
yeni əsəri ilə yenidən ortalaşa qoyur.
Görkəmli şairimiz dini və dünyəvi
müstəvədə özünü bilən, Allahı taniyan,
insanlara əl tutan, sözü ilə qəlbərə nur
çiləyən, əxlaqi ilə kamillik yolunda
mükəmməllik qazanan, qəlbə və
qələmi ilə böyük ədəbiyyat adamı
titulunu qazanmışlardan biri olaraq

GÜNƏŞİ İÇƏNLƏRİN DAĞLARDA DUMANI


Xələflinin "Dağlarda duman qaldı" poemalar kitabı üzərində düşüncələri ilə bağlı monoqrafiyasında sözün xiridarı olaraq ədəbi, elmi, fəlsəfi fikrin imkanları dairəsində duygu və qənaətlərini böyük sevgi ilə qələmə alır, şair qəlbindən sözünlən sözlərə, öz fəlsəfi dünyasında olan ədəbi həqiqətlərə bizi inandıra bilir. "Zər qədrini zərgər bilər", bu bir el məsəlididir. Xalqın dilində daha bir söz də gəzir, deyirlər ki, məhək daşı onun üçündür ki, saf qızılı saxtadan ayrıd edib, müyyəyən edə biləsən. Deməli, qızılı olan tələbatımız qədər də məhək daşına ehtiyacımız yaranır. Almaya verilən dəyər onu ilk yeyən insandan gəlir, qida kimi yararlığı müyyəyənəşir. Xiridarlıq - "nəqdi - can sərf eləyib" "hünər səriştəsini" əldə qaim və daim tutmaq üçün insanların qazandığı peşkarlıq təbiətidir. Xiridarlıq - əyar ölçüsü, dəyər vahididir. Eldə bu da bir məsəldir, deyərlər; Çörəyi ver çörəkçiyə, beşini də üstəlik. Hörmətli professor Yədulla Ağazadənin ön və son söz əvəzi olaraq yazdığı yazıları oxuduqca səmimi sözümüzür, özümüz sanki, Ədəbiyyat üzrə Nobel mükafatçılarının mərasimində söz sənəti barədə edilən çıxışları dinləyirmiş kimi hiss etdim. Bir xeyli müddət bu hiss məni "əsir götürdü", buraxmadı. Yazının məndə buraxıldığı bu təəssürati tam əmin olaraq söyləyirəm ki, çoxları yaşayacaqlar. Qızılı tanımaq asandır, lakin onu dəyərləndirmək hər adamın işi deyil. Xəzinə sözsüz ki, incələnəndə dəyəri bəllənir. Hər iki tanınmış böyük şəxsiyyətlərimiz təzə səpini başlayan əkinçi misalındadırlar. Hər iki nurlu, ağayana, alicanab elm adamlarımız uzun illərdir ki, "təzə əkinini qoruyan qalın qar kimi" ədəbiyyatımızın və onun əldə etdiyi dəyərlərin keşiyində dururlar. Onların şeirə, sözə gətirdikləri yenilikləri, açıqlamaları gənclərimizin yeni ədəbi nəsil tərbiyəsi üçün bolluq, bərəkət gətirən var - dövlət məktəbi də saya bilərik. Elmi üstünlükleri olanlar həmişə əziz tutularaq xalqın gözündə hörmətdə olmuşlar. Hər iki hünər insanımızın elm və sənət naminə fədakarlıqları tariximizin son 30 illik dönməndə elmimizin, ədəbiyyatımızın, ictimai həyatımızın bu və ya digər sahələrində ən yüksək əyar ölçüsü olaraq Azerbaycanda ictimai və ədəbi fikrin formallaşmasında, yeni nəsil tərbiyəsi

seçilmişlər sırasındadır. Ümumiyyətlə, Ə. R. Xələfli yaradıcılığında real həyat həqiqətlərinin təsvir və tərənnümü həyatda göründüyü kimi sadə və aydın, bəzəksiz - düzəksiz, eyni zamanda özünə bənzəyən, özünə oxşayan yüksək mədəni daxili zənginlikləri, təbiətinin özünəməxsus çalarlarını da öz tərənnüm boyalarına qataraq, əsərlərlərinə qoşaraq oxucu qarşısına çıxır. Kim deyibse gözəl deyib; harda təmiz ruhlu, yaxşı əqidəli insan varsa onlar hamısı mənim dostum və qardaşımdırılar.

İstər fərd, istər toplum olaraq Tanrı inanlı əqidəsi, dini - əxlaqlı mədəniyyəti olmayanın oturuşmuş dünyəvi mədəniyyəti, sosial - ictimai yönəmlə ədaləti ola bilməz. Onlardan həm ədəbiyyat, həm də insanlar zərər görər. Belələrinin "altı təzək, üstü bəzək" olar. Yaxşılıarı incidənlər, xeyir tapmaz.

Hələlik sözümə son verərək demək isyəyirəm ki, Günəş-i içənlərin başından dumanları əskik olmur, çətinliklər yaşasalar da Allahın nuru həmişə onlara olur. Yer çarxi salik və sadıq insanların eşqinə firlanır. Günəş göz qamaşdırırsa gözü tutmaq, Günəşə ləkə yaxmaqdan daha rahat yaşamaq yoludur.

Vətəndaşlarımızın qəhrəmanlıq və vətənpərvərlik hissələri şairlərə "Günəş-i içənlərin türküsünü" yazdırır və şairlər də xalqın mübarizlik əzmini hər an diri saxlayır.



Əli Bəbiroğlu,
Filoloq-ədəbiyyatşunas